



Nikolay RUBTSOV

Doğma kənd

Yol ötenlər əldən düşüb, yorulub,
Pisləsə də hərdən onun yolunu.
Oyadıbdı ürəyimdə ilk təbi,
Kəndimizin ibtidai məktəbi.

Duyanda ki, uşaqlığı ötüşür,
Ürk-dırak vera-verə özünə,
Bir də gördün bir dəcəl oğlan düşüb -
Kənddən çıxan yolçuların izinə...

Tay-tuşları qarışanda işinə,
Lovğalanıb o döyər ki, döşünə:
- Nə mənəsi burda boş-boş ötməyin? -
Vaxtı çatıb ta şəhərə getməyin!

Gedib orda boy-a-başa çatanda,
Bir də bir gün ağızı bala batanda,
Xatırlayıb çölün-düzün ətrini -
Onda bilər kəndimizin qədrini!...

Kənd axşamları

Pəncərəmi tərpədər ulduzların nəfəsi...
Toranlaşan çöldəsə baş qoşmayıb heç nəyə -
Axşam-axşam ucalar bildirçinin nəgməsi,
Bir də ki, cidarlanmış harin atlar kişnəyər.
Mən yüyəni götürüb yollanaram ilxiya,
Qızılıyallı kəhəri bircə anda taparam.
Haram qatıb otların gözündəki yuxuya -
Çəmənlərin içiyə qonşu kəndə çaparam.
Qoy əzilsin çıxəklər atın dırnağı altda,
Diksənən söyüdlərin qəddini əysin kədər.
Belə anda gözümüzə şirinləşir həyat da -
O qızla görüşümdən duyduğum sevinc qədər.
Kəndistanda hər şeyi mən sevirmə əzəldən;
Damarında qani da bu məhəbbət isidir.
Həmişə axşamüstü qəlbimi də nəzildən -
Atların kişnərtisi, bildirçinin səsidi...

* * *

Dünyaya göz açdım bir gözəl kənddə;
Laylamı araba təkəri çaldı.
Mən orda ən gözəl qızın da həttə -
Böyüküb, ağlinı başından aldım.

Orda göyü dəlmir evlərin damı,
Orda çayı yarmır nəhəng gəmilər.
Orda pərvazlanıb, amma ilhamım -
Üzümə güləndə sarı zəmilər.

Sonralar şəhərə yollandım, nəsə...
Yox! Şəhər yetirdi ərsəyə məni.
Di gəl ki, şəhərdə - daim kənd-kəsək,
Kənddəsə - hey şəhər səsləyir məni.

Şəhərinə var kənd yarasında...
Yox! Kənd kəndliyindən çıxacaq axır.
Eh, məni şəhərlə kənd arasında -
Yaranan uçurum yandırıb-yaxır.

Məktubuna cavab

Mənə yalan satıb, xəlvət qaçana
Əlim də gəlmir ki, cavab yazım mən.
Bilsəydim gedirsən Azərbaycana -
"Yaxşı yol" - deyərdim, heç olmasa mən.

Bəli, çox sevirdim səni o vədə,
Yatan xatirəni oyatma daha.
Nə sənələ barışmaq istərəm, nə də -
Qəlbimi ayrılıq yandırıb-yaxar.

Anmaram adını xeyirdə- şərdə,
Elə sən də məni unut biryolluq.
Yadında saxla ki, görüşsək bir də -
Onda özümüzü aldatmış olluq.

Tale

Vüqarlı addımlarla addımlayıb necə də, -
Arabaya qoşulmuş bir at keçir küçədən.
Sanki daş yolda yox, çəməndə addımlayır.
Di gəl, indi başa düş,
Hünərin var, gəl, ayı! -

O özünü xoşbəxtmi, yoxsa bədbəxtmi sanır?
Kim bilir, nə düşünür, kim bilir, nəyi anır?..
Yulafla yemlənə də, at özünü tox tutub:
Araba çəkdiyini elə bil ki, unudub...

Vaxt vardı ki, çöllərdə gecə-gündüz otlardı,
Qızıb, bütün ilxını qatım-qatım qatlardı.
Amma bir gün - apaydin sentyabr səhəri -
Taleyinə qara gün doğdu yazıq kəhərin.
Yad adamlar ilxını dövrəyəcə aldılar,
Kəmənd atıb, yazıçı yaman gənə saldılar.
Biçağı işə salıb, qızışaraq nər kimi
Axtaladı tələsik onu baytar həkimi.
Bircə anın içində sindi könül şüşəsi;
Araba çəkmək oldu o zamandan peşəsi...

Araba bircə gün də açılmadı boynundan;
Yolda keçdi qışı da, yolda keçdi yayı da...
Di gəl ki, nə bezikdi, nə yolundan sapdı o, -
Nə iləsə özüne bir təselli tapdı o.

Hara qaça bilərdi bu qismətdən, taledən?-
Təselli deyilmi ki, ömrür sürür hələ də?!
Yağış yuyur yalını, gün isidir belini...
Həm də ki, yaxşı bilir arabanın dilini.

Kimə neyləmişəm ki...

Yenə dilxorçuluq vədəsi çatdı;
Yığışış bir yerə beş-altı qarı,
Odur ey! Cığırla addimbaaddim -
Gəlirlər düz mənim komama sarı.

Yenə də abırı, həyanı atıb -
İşimə-gücmə qarışır onlar.
Üstümə min çürə böhtanlar atıb
Ağzına gələni danışır onlar:

- Görəsən, burada nə iti azı?
Bu ki, kənd-kəsəyə, çöl-çösə yaddı!
... Yenə gözdən düşdü yazdığını yazı;
Yenə də qələmi qırğa atdım.

Hamının qanını qaraldıb qəsdən -
Hər gün qapı-qapı gəzirlər kəndi.
Eh! İpək qarılars xəstədi, xəstə...
Yox! Bunlar hamısı küpəgirəndi.

Axi mən onlara neyləmişəm ki -
Gəzirlər dalımcə qarabaqara?!
Eh! Bircə çarə var: özünü çəkib, -
Məhəl qoymayasan gərək onlara...

* * *
Dördi-qəmi heç almırdım vecimə...
Ayağımı hərdən kol-kos didirdi.
Bir yamyasıl meşəlikdən keçərək -
Yavaş-yavaş qonşu kəndə gedirdim..

Bezən elə ot çıxırdı qarşıma, -
Mənə sarı heç baxmirdı acıqla;
Nə var, nə var, burdan keçən maşınlar
Üz-gözünü bulamışdı palçıga!

Zəngçiçəyi itirmişdi rəngini:
Elə bil ki, yaşamaqdən bezmişdi.
İnsanlарın calacaqdı zəngini:
Gəl ki, ayl qönçəsinə əzmişdi.

Nağıllara qovuşurdum burda mən:
Atılaraq koldan-kola, gedirdim.
Həsrətilə çirpindigim yurda, mən -
Dədəm-babam gedən yolla gedirdim.

Pişvazima çıxan gülün-ciçəyin
Nə olsun ki, əl-ayağı boş id? -
Eh, o anda məndən ötrü milçeyin -
Zəhlətökən "nəgməsi" də xoş id!

Bir yamyasıl meşəlikdən keçərək, -
Pay-piyada yol gedirdim elə hey...
Gözləyirdim, - əzilməsin gül-ciçək:
Vecimə də deyildi heç, qalan şey!

Mahnı

Yolcusu xəzel olub daha çığırın-izin,
Günlər də göy üzünə bulud gətirib gəlir.
Qardaş! Bataqlığın da solub bəti-bənizi,
İndi bizzət hər yerdən payızın ətri gəlir...

Qapılar örtülür ki, ta komalar isinə...
Yel ağızında titrəyir sahildəki qoca şam.
Tənha ququ quşunun qəmlə dolu səsinə -
Həzin-həzin dəm tutur çəkçəki axşam-axşam.

Səssizliyə qərq olub həm çöl-çəmən, həm tarla;
Cavanların ağlinı şəhər başından alır.
Burdan köçüb gedirlər təyyarələ, qatarla -
Kəndlərdə gözü yaşılı tənha qarılars qalır.

Ah, nədənsə, mənim də qəlbim atlanır daha!
Ah, deyəsən, məni də yol qoynuna səslədi!
Amma hara getsəm də, məni yandırıb-yaxar, -
Komamıza süzülən şəfəqlərin həsrəti.

Ürəyimi göynədir çölün faşır duruşu.
Ürəyimi göynədir tənha koma, qoca şam...
Niyyə qəmlə oxuyur görəsən, ququ quşu? -
Görəsən, niyyə yatmir çəkçəki axşam-axşam?!

* * *

Gün batsa da, üz-gözünə nur çökür;
Heç seçilər gündüzündən axşamı.
Öz-özümə söylədim ki: "Çox şükür!-
Ta kəndimiz bildirkinə oxşamır".

Azalıbdır çöldə-düzdə el işi,
Camaat da vaxt itirmir havayı.
Kəndistanda bütün şeylər dəyişib -
Murdarcanın qoxusundan savayı.

Anbarlarda duyub taxıl ətrini,
Qara-qura qarınqulu qarğalar -
Yolda - izdə daha kolxoz sədrinin
Baş-beynini aparmırlar "qarhaqar"

Fərəhələnir neçə ilin yoxsulu -
Yüklədikçə növbədəki maşını:
Kəndimizin bar-bəhəri, məhsulu
Böyük-böyük şəhərlərə daşınır.

*Tərcümə edəni:
Qoca XALID*

